

BAKİ METROPOLİTENİNİN "XƏTƏİ" STANSİYASI YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLİB

Bakı Metropoliteninin "Xətai" stansiyası əsaslı təmir və yenidənqurmada sonra sentyabrın 12-də istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, "Xətai" stansiyası 1968-ci ildə istismara verilib. Stansiyanın 50 ildən artıq istismar müddətində...



➔ Bax səh. 2

PREZİDENT İLHAM ƏLİYEV AŞPA-NIN PREZİDENTİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib. AZƏRTAC xəbər verir ki, söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub. Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin...



➔ Bax səh. 2



Yeni Azərbaycan Partiyası Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır

Heydər Əliyev

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. 13 sentyabr 2019-cu il, cümə / № 167 (5542). Yeni Azərbaycan Partiyasının orqanı. Qiyməti 40 qəpik



Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbdə əsaslı təmir və yenidənqurmada sonra yaradılan şəraitlə tanış olub



Prezidentin iş günü

Prezident İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

❖ ❖ ❖

Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: "Möhtərəm cənab Prezident!

Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının layiqətliliyini, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadimlərinə salamlarını və təşəkkürünü ünvanlayıram. 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətlə Zati-əlləriniz tərəfindən dövlətin ən yüksək ali təltifatına - "Heydər Əliyev" ordeninə layiq görülməyim şəxsimə və Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, İslam aləmində və dini mərkəzlər tarixində nadir rast gəlinən müstəsna hadisədir. Müstəqil dövlətimizin ali dövlət mükafatını din xadiminə təqdim etməklə Siz, Zati-əlləri, dünya tarixinin ictimai-mənəvi dəyərlər müstəvisində yeni bir səhifə açdınız. Sizin alıcınabılığınız sayəsində Şeyxülislamın fəaliyyətinə verilən qiymət, eyni zamanda, Azərbaycan dövlətində milli-dini dəyərlərə olan özəl münasibətin, Zati-əllərinizin ölkəmizin hüduqlarından keçib Qafqaz regionuna, İslam dünyasına və beynəlxalq ictimaiyyətə qədər irəliləyən şöhrətinin sübutu və təqdiridir.

Zati-əlləri! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyət, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və global təşəbbüslərinizdən qaynaqlanır. Zati-əllərinizin XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən global ideyaları, müəllifi olduğunuz Bakı prosesi, elan etdiyiniz Multikulturalizm, İslam Həmrəyliyi illəri sayəsində Azərbaycanın adı tarixin səhifələrinə nümunəvi tolerantlıq və bəşəri həmrəylik məkanı kimi yazılır. Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi haqqında Zati-əllərinizin tarixi qərarı beynəlxalq ictimaiyyətə, nüfuzlu dini liderlər tərəfindən yüksək dəyərləndirilir. Zati-əllərinizin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi Sizin ideyalarınızın təntənəsi olub, Azərbaycanın dünya miqyasında bu istiqamətdə fəaliyyətlərin mərkəzi statusunu bir daha təsdiq etdi.

Zati-əlləri! Məni Azərbaycan dövlətinin ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif etməyiniz mənim üçün olduqca böyük fəxrdir, qürur mənbəyidir. Ulu Öndərin adını daşıyan ali dövlət mükafatı bütün təltifatlarımızın ən uca zirvəsi oldu. Adı və xatirəsi mənim üçün əziz olan qarşısının adını əbədləşdirən bu ordenin mənim üçün nə qədər böyük mənalı kəsb etdiyini sözlə ifadə etmək çətinidir. Azərbaycan xalqı, Azərbaycan dindarları, Şeyxülislam olaraq şəxsən mən Zati-əllərinizin əməllərində Ulu Öndər Heydər Əliyevin uca mənəviyyət yolunun davamını görməkdən şərəf duyuruq.

Möhtərəm cənab Prezident! Doğum günümə mənə ünvanladığınız səmimi təbrik məktubunda fəaliyyətimə verdiyiniz dəyərli fəxr duyur, şəxsimə göstərdiyiniz diqqətə, tutduğum məqama nümayiş etdirdiyiniz ehtirama görə bir daha Sizə dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətinin artması, ərazi bütövlüyümüzün bərpası naminə misilsiz fəaliyyətinizə Allah-Taaladan uğurlar diləyir, Sizə və gözəl ailənizə ən xoş arzularımı yetirirəm.

Zati-əlləri! Biz, din xadimləri, bütün Azərbaycan xalqı inanırıq ki, Ulu Yarananın köməyi, Sizin rəhbərliyinizlə Azərbaycan dünya miqyasında daha böyük uğurlara imza atacaqdır və biz Sizin kimi müdrik dövlət rəhbərimizin varlığı ilə hər zamanı kimi iftixar duyacağıq. Uca Allah daima yardımınız olsun, Ləft və Mərhəmətinə Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!"



MİLLİ MƏCLİSDƏ RUSİYANIN SVERDLOVSK VİLAYƏTİ QANUNVERİCİLİK MƏCLİSİNİN SƏDRİ İLƏ GÖRÜŞ OLUB

Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin Sədri Lyudmila Babuşkinanın başçılıq etdiyi...

➔ Bax səh. 4

YAP VƏ ÇİN KOMMUNİST PARTİYASI ARASINDA ƏLAQƏLƏRİN 20 İLLİYİ MÜNASİBƏTİLƏ PEKİNDƏ KONFRANS KEÇİRİLİB

Çinin paytaxtı Pekində Yeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətlə konfrans keçirilir. YAP ilə ÇKP arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə dair "Xalqların rifahı naminə" mövzusunda keçirilən konfransda çıxış edən ÇKP-nin beynəlxalq əlaqələr şöbəsinin nazir statusunda rəhbəri Sun Tao hər iki ölkədə uzun illərdir hakimiyyətə olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının səmimi dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin olduğunu deyib. Ötən 20 ildə iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb. "İki partiya arasında əməkdaşlıq hazırda davamlı inkişaf edərək möhkəmlənir. Bu gün biz dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmaqla, təntənəli şəkildə münasibətlərimizin 20 illiyini qeyd edirik..."

➔ Bax səh. 5



BAKIDA ÜMUMDÜNYA MƏTBUAT ŞURALARI ASSOSİASIYASININ İLLİK TOPLANTISI KEÇİRİLİR

Sentyabrın 12-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi...

➔ Bax səh. 3

Avropa Şurası ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərir

Sentyabrın 12-də Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliyi üzrə Baş Direktorluğunun rəhbəri...



➔ Bax səh. 4

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov İsveçrə Konfederasiyasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri xanım Muriel Penevayre...



➔ Bax səh. 4

ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər

Sentyabrın 12-də ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər. AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasim Azərbaycan Respublikasının...



➔ Bax səh. 4



Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbdə əsaslı təmir və yenidənqurmada sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmada sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Səidə Məmmədova görülməli işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat veriblər.

Bildirilib ki, 101 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. O zaman 400 şagird yerlik üçmərtəbəli korpus istifadəyə verilib. 1960-cı ildə isə 4 sınıfdan ibarət yardımçı



məktəb tikdirmisiniz. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Sağ olun.

Qeyd edək ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində



korpus tikilib. 2012-2013-cü illərdə 20 sinif otağından ibarət əlavə 400 yerlik bina istifadəyə verilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun

tikintisinə başlanılıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birmövbeli sistemdə 985 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur.

Diqqətə çatdırılıb ki, məktəbdə 35 sinif otağı, informatika kabinet, laboratoriya, idman və akt zalı, hərbi otaq və yeməkhana var.

Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Məlumat verilib ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara im-

za atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilir. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb.

Məktəbin həyatında geniş abadlıq və quruculuq işləri görülüb. Həyatda futbol və voleybol meydançaları yaradılıb.

Dövlətimizin başçısı İlham Əli-



yev məktəbin direktoru Səidə Məmmədova ilə söhbət edib.

Prezident İlham Əliyev: Açıq futbol meydançası da var. Gözəl şərait yaradılıb. Sizi təbrik edirəm.

Səidə Məmmədova: Mən Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Bizim üçün belə bir müasir

orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülməli bütün işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Bakı Metropoliteninin “Xətai” stansiyası yenidənqurmada sonra istifadəyə verilib

Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmada sonra sentyabrın 12-də istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülməli işlərlə tanış olub.

“Bakı Metropoliteni” Qapalı Şəhərdə Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına görülməli işlər barədə məlumat verib.

Bildirilib ki, “Xətai” stansiyası 1968-ci ildə istismara verilib. Stansiyanın 50 ildən artıq istismar müddətində köhnə, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə təmir mərhələləri aparılıb. 2014-cü ildə birinci mərhələdə stansiyanın platformasının orta zalı, stansiya yolu və “Xətai-Cəfər Cabbarlı” mənzilinin müvafiq tunelində

Prezident İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub



cü ildə başlanmış əsaslı işlər də başa çatdırılıb, tunel yenidən təftiş olunaraq, bütün dəmir beton konstruksiyalar gücləndirilib və ya yenidən qurulub. Bakı Metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bu məqsədlə köhnə yol yatağı tamamilə sökülüb, dəmir-beton blokların quraşdırılması üçün yenidən layihələndirilib. Stansiyada bütün kommunikasiya xətlərinin, avadanlıqların yenilənməsi ilə bağlı mühüm işlər görülüb, hərəkətin təşkili, idarə olunması və tənzimlənməsində əhəmiyyət kəsb edən mərkəzləşmə məntəqəsi və stansiya növbəçisi otaqları yenidən qurulub, eskalatorların nəzarətçi köşkü videogörüntülərlə təmin edilib. Stansiyada İKT-nin imkanlarından geniş istifadə olunacaq.

Dövlətimizin başçısına Bakı Met-




əsaslı təmir və yenidənqurma tədbirlərinə başlanılıb. Bu dəfə aparılan yenidənqurmada sonra “Xətai” stansiyası əsaslı yenilikləri ilə sərnişinlərin xidmətinə olacaq. Stansiyanın infrastrukturunu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail

olunub.

Qeyd edilib ki, Bakı Metropolitenində müasir tipli qatarların sayı 11-ə çatdırılıb. Rusiyanın “Transmashholding” Şəhərdə Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmash” ASC 2019-cu ildə Bakı metropoliteni üçün 30 vagonlardan ibarət 6 qatar tərkibi istehsal edib. Dörd qatar tərkibi iyul və avqust aylarının əvvəllərində xəttə buraxılıb. Dördüncü nəslə məxsus olan bu qatarlar ən müasir tələblər səviyyəsində istehsal edilib. Qatarların maksimal sürəti

saatda 90 kilometrdir. Yeni vagonların qapıları daha enlidir. Bu, sərnişinlərin vagonlara daha rahat və sürətlə giriş-çıxışına imkan yaradır. Qatarlarda vagonlararası birbaşa keçidin olması vagonun sərnişin tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, yerləşmə sahəsini genişləndirməklə daşımanın rahatlığını və təhlükəsizliyini təmin edir. Vagonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq arabaları üçün sahələr də ayrı-

lıb, tutacaqlar xüsusi olaraq sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Qatarın baş vagonu 38, orta vagonu isə 44 oturacaqlıdır. Ümumilikdə, isə baş vagonunda 315, orta vagonlarda isə 329 sərnişin mənzil başına çatdırılır. Vagonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi, həmçinin daxili və xarici videomüşahidə sistemləri də var. İşıqdiodlu cihazların tətbiqi isə elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, onların istismar müddətini



75 faiz artırır. Vagonların istismar müddəti 30 ildir.

Stansiyada aparılan əsaslı təmir və yenidənqurma zamanı giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları da bərpə olunub. Eskalatorların maşın zalı da əsaslı təmir edilib, stansiyanın digər infrastrukturunun yenilənməsi tədbirləri görülüb. Təmir dövründə platforma, platformaaltı sahə, stansiya yolu və yol mənzillərində hələ 2014-

ropoliteninin əsaslı şəkildə yenidən qurulan Təlim-Tədris Mərkəzi barədə məlumat verilib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturunun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Bütün bunlar isə paytaxtın nəqliyyat sisteminin mühüm elementi olan Bakı metrosunun sürətlə inkişaf etməsinə böyük töhfə verir.



Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.

Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən

tədbirlərin önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub.

Görüşdə Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafı bağlı məsələlər müzakirə edilib.

Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.



Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir



Sentyabrın 12-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. ABS-in bir sıra ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyədək quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə toplantıda dünyada medianın inkişaf meyilləri müzakirə olunur.

Mətbuat Şurasının sədri Azərbaycanda media sahəsində əldə edilən uğurlar barədə danışıb. Bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, media tam müstəqildir. Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir. Ölkəmizdə 3 milyona yaxın insan sosial şəbəkələrdə istifadə edir. Azərbaycanda etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edib. Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısının iştirakçıları Prezident İlham Əliyev və hökumətimiz adından salamları Əli Həsənov deyib ki, Azərbaycan milli mətbuatı və digər kütləvi informasiya vasitələri yüz ildən artıq bir tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətvərici qüvvələrindən birinə çevrilib. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra - 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Yeni Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapması KİV-in inkişafında yeni tarixi mərhələnin bünövrəsini qoyub. Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, kənar təsir olmadan özünüənzimləyən azad medianın yaradılması üçün ölkəmizdə geniş perspektivlər açıldı. Sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli tele-radio yayımı, ictimai televiziya, informasiya

azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazası kimi çıxış etdi.

Ötən 25 ildə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları xatırladan Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV-lər əlavə dəyər vergisindən azad edilib, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunub, media vasitələrinin dövlətə olan borcları silinib və əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlər verilməsi işi təmin edilib.

Əli Həsənov bildirib ki, ölkəmizdə KİV-lərin, xüsusən də yazılı medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan biri də 2008-ci il iyulun 30-da Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi və həmin sərəncamın tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması olub. 2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir. 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri mütəmadi olaraq qeyd səviyyəsində qeyd olunur. 2005-ci, 2010-cu, 2015-ci və 2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunub. Bütün bunlar ölkənin informasiya tələbatının tam ödənilməsi üçün KİV-in fəaliyyətinə böyük stimül verib. Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziya və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımı Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat



söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.

Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında məlumat verən Əli Həsənov diqqətə çatdırıb ki, hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralarda bərqərar olub. Az. domenində qeydiyyatdan keçən internet saytlarının sayı 20 mini ötüb. Bununla yanaşı, Azərbaycanda azad sözlə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda, vətəndaşların "Facebook", "Twitter", "Youtube", "Instagram" kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Ölkədə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi 10 milyon əhali olan Azərbaycan üçün çox böyük göstəricidir. Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricilərindən biri də odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin və ekrən dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profiləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, interetdə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir meqamı qeyd etməliyə ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Məsələn, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud

lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bütövlük kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə tamamlayıb: **"Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Azərbaycan dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nəzəriyyəni ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxıb ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaradıblar. KİV-lərin fəaliyyətinin dəstəklənməsi və siyasi plüralizmin genişləndirilməsi siyasətini də biz məhz yaratdığımız KİVDF fondu, o cümlədən Mətbuat Şurası vasitəsilə həyata keçirməyə çalışırıq. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuraları Bakıda toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurlarını müzakirə etmək bacarığı bunun göstəricisidir".**

Türkiyənin Azərbaycandakı səfəri Erkan Özal deyib ki, qarşda ölkələr olan Türkiyə və Azərbaycan mədəniyyət, tarix baxımından bir millət, iki dövlətdir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duyuruq və bu prosesi davam etdirməkdə israrlıyıq.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həllini vacib sayır. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırımı törətməkdə ittiham edirlər. Bütün bu qaraxaxmalara qarşı gərəkli dünyaya göstərmək Türkiyə və Azərbaycan mediasının üzərinə düşən ən böyük vəzifələrdən biridir.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pervane Bayramova və digər çıxış edənlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranma tarixindən və fəaliyyətindən, eləcə də müasir medianın üzlaşdığı problemlərdən və qarşısında duran vəzifələrdən bəhs ediblər.

Toplantı sentyabrın 13-də işini plenar sessiyalarla davam etdirəcək.

Əli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdır



Azərbaycanda 1993-cü ildən milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdüür. Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatlarının, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Milli birliyin, həmrəyliyin alternativini görmürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sentyabrın 12-də Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən illik toplantısında jurnalistlərə müsahibəsində deyib.

Dialoqun əksinin qarşıdurma və qeyri-qanuni mübarizə olduğunu bildiren Əli Həsənov deyib: **"Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Sentyabrın 11-də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masası arxasında müzakirələr aparıla bilər".**

Siyasi mübarizəsinin söyüş üzərində quran bəzi insanların fəaliyyətinə münasibət bildirən Əli Həsənov vurğulayıb ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz. **"İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıblar. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrinin əlində alətlə çevriləblər. Anti-Azərbaycan dairələrinin maliyyələşməsinə erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayış etdirərək bu yoldan çəkəcəklər",** - deyə Prezidentin köməkçisi bildirib.

Konstitusiyaya Məhkəməsi Palatasının növbəti iclası keçirilib



Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiyaya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiyaya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 7-ci, 21-ci, 25-ci, 33-cü, 141-ci, 142-ci və 145-ci maddələrinin şərh edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiyaya Məhkəməsi Plenumunun oktyabrın 2-nə təyin edilmiş iclasında baxılacaq.



Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya-nın növbəti iclası keçiriləcək

Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya-nın 8-ci iclası keçiriləcək.

Nazirlər Kabinetinin bildiatı xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasa Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan tərəfindən Komissiya-nın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti, Türkiyə tərəfindən Komissiya-nın həmsədri Fuat Oktay rəhbərlik edəcəklər.

İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak

edəcəklər. Görüşdə hər iki ölkənin iqtisadi-ticarəti əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub. Hazırda Hökumətlərarası Birgə Komissiya-nın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycandakı tərəfdaşları ilə hazırlıq işləri aparırlar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 1992-ci il noyabrın 2-də Ankarada imzalanan "Azərbaycan

Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi"ninə uyğun olaraq yaradılıb. Bu günədək Komissiya-nın 7 iclası keçirilib. Avqust ayının sonlarından başlayaraq Birgə Hökumətlərarası Komissiya-nın ayrıca informasiya resursu - "Twitter" hesabı (@AZTurCom) fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yaradılan bu rəsmi hesabda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya-nın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin əlaqələri ilə bağlı məlumatlar paylaşılır.

Avropa Şurası ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərir



Sentyabrın 12-də Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Azərbaycanı keçirdiyi böyük inkişaf yolundan, beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası ilə sıx əməkdaşlıqdan danışmış, qurumun 70 illiyi münasibətilə təbrikini ifadə edib. Nazir ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verərək bu sahədə tədbirlərin Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini vurğulayıb.

Söhbət zamanı Avropa Şurası ilə əməkdaşlıqda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqil özünüidare orqanlarının yaradılması, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin təbii, yeni ixtisaslaşmış kommersiya məhkəmələrinin yaradılması, hakimlərin Avropa Şurası tərəfindən örnek kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o

cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və həmin Məhkəməyə təlim səfərlərinin təşkilı təqdir olunub.

Ölkəmizə səfərdən çox təəssüratını bölüşən X.Cakoumoulos Avropa Şurasının Azərbaycanla hələ üzv olmamışdan əvvəl əməkdaşlıq münasibətlərinin qurulduğunu, bu əlaqələrin inkişafında Ədliyyə Nazirliyinin əsas tərəfdaşlardan olduğunu vurğulayıb. O, nazirliklə hüquqşünasların tədrisi, o cümlədən insan hüquqları üzrə təlimçilərin hazırlanması sahəsində birgə həyata keçirilən layihələrin çox yaxşı nəticələr verdiyini bildirib.

Qonaq, həmçinin ədliyyə sahəsindəki innovasiyalar, penitensiar sistemdə aparılan islahatlar barədə məlumatlandırılıb, cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər edilərək bir sıra əməllərin dekriminalallaşdırıldığı, həbsə alternativ cətimkan tədbirlərinin və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların tətbiqinin genişləndirildiyi, probasiya xidmətinin yaradılaraq elektron nəzarət vasitələrinin geniş tətbiqi, humanistləşdirmə tədbirlərinin bu gün də davam et

dirildiyi bildirilib.

Baş direktor həyata keçirilən islahatları və yenilikləri maraqla qarşılayıb, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının təmin olunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru nəhəng addımların atıldığını vurğulayıb, Azərbaycan tərəfinin işğencələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) hesabatlarını dərc etməsini alqışlayıb.

Bildirib ki, ədliyyə və məhkəmə sisteminə mövcud tərəqqi, Azərbaycan Prezidentinin "Məhkəmə-

hüquq sisteminə islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli müstəsna əhəmiyyətə malik Fərmanında müəyyən edilmiş prioritetlər, eləcə də ölkəmizin Avropa Şurası Ədalət Mühakiməsinin Səmərlilliyi üzrə Komissiyasında yüksək təmsilçiliyi bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar açır. X.Cakoumoulos həyata keçirilən islahatlara bundan sonra da dəstək göstərməsinə hazır olduğunu söyləyib.

Tədbir zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın davam edən işğalçı siyasəti qonağın xüsusilə diqqətinə çatdırılıb, Ermənistan rəhbərliyinin açıq-aşkar müharibəyə təhrik edən təxribatçı və aqressiv populist bəyanatlarının narahatlıq doğurduğu vurğulanaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi reaksiya verməsinin zəruriliyi bildirilib.

Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin və digər hüquqşünasların tədrisi, Avropa Məhkəməsinin qərarlarının icrası, vəkiliyyətin inkişafı, mediasiya, alternativ ekspertiza və özəl icra mexanizmlərinin tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Milli Məclisdə Rusiyanın Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin Sədri ilə görüş olub



Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin Sədri Lyudmila Babuşkina ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Sədr bu görüşün Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfə verəcəyinə inanımı söyləyib. Bildirilib ki, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olması dövlətlərə sıx əlaqələrə öz təsirini göstərir. Heç də təsadüfi deyil ki, Azərbaycan-Rusiya əlaqələri artıq keyfiyyət-cə yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub.

Ölkələrimiz arasında bu günədək 230-a yaxın sənəd imzalanıb, 44 sənəd üzərində iş davam etdirilir. Bütün bunlar əməkdaşlığımızın möhkəm hüquqi bazaya əsaslandığını göstəricisidir. Azərbaycan Rusiyanın subyektləri, o cümlədən müxtəlif regionları ilə əlaqələrin daha da dərinləşməsinə böyük önəm verir. Bu gün Rusiya Federasiyasının 70-dən çox subyekti, 20-dək regionu ilə iqtisadi-ticarəti, elmi-texniki və mədəni əməkdaşlıq üzrə saziş imzalanıb. Hökumətlərarası və parlamentlərə sıx komissiyaların fəaliyyəti əməkdaşlığımızın inkişafına xidmət edir. Cari ildə ötən ilə müqayisədə ticarət dövriyyəmizin həcmi müvafiq dövrə nisbətən 300 milyon ABŞ dolları həcmindən çox olub. Biz gələ-

cəkdə bu sahədə döviyyəni 3 milyard dollara çatdırmaq niyyətindəyik.

Sədr bildirib ki, Milli Məclislə Sverdlovsk vilayətinin qanunvericilik orqanı arasında əlaqələrin inkişafı günün tələbidir. Milli Məclis Rusiya Federasiyasının Dövlət Duması və Federal Şurası ilə sıx əməkdaşlıq edir. Parlamentdə Rusiyanın qanunvericilik orqanı ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımız müəmmədi olaraq Rusiyaya səfərlər edirlər. Biz Rusiyanın regionları, o cümlədən Sverdlovsk vilayəti ilə bu sahədə əlaqələrimizi dərinləşdirmək istərdik.

Lyudmila Babuşkina ölkəmizə səfərdən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq təmsil etdiyi vilayətin Rusiyanın inkişaf etmiş ən iri bölgələrindən biri olduğunu deyib. Qeyd edilib ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyinə uyğundur.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Rusiya ilə parlamentlərə sıx əlaqələr üzrə işçi qrupunun başçısı, komitə sədri Əli Hüseynli, deputat Mixail Zabelin, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiyanın ölkəmizdəki səfəri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsvəçrə Konfederasiyasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfəri xanım Muriel Penevveyre ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsvəçrə Konfederasiyası arasındakı əlaqələrə diqqətli çıxıb. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsvəçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırladıb.

İsvəçrə şirkəti tərəfindən Naxçıvanda Güneş elektrik stansiyasının qurulduğunu, eləcə də bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən Ali Məclisin Sədri əminliyini



bildirib ki, xanım Muriel Penevveyrenin səfəri də əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.

Diplomatik fəaliyyəti müddətində ilk rəsmi səfərini Naxçıvan Muxtar Respublikasına etdiyini bildiren xanım Muriel Penevveyre göstərilən diqqətə görə minnətdarlıq edib. Sə-

fir qarşılıqlı əlaqələrin əhəmiyyətinə toxunub, əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirib.

İsvəçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavini xanım Simon Hayberli görüşdə iştirak edib.

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 12-də Quba, Cəlilabad, Qəbələ, Beyləqan və Cəbrayıl rayonlarının sakinləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerində həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzərə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlməmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.

Diqqətə çatdırılıb ki, Azərbaycan da sosial-iqtisadi sahədə inqilabi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar, ilk növbədə, əhalinin rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönəlib. Prezident İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdakı dövrdə əhalinin sosial durumunun daha da yaxşılaşdırılması prioritet olacaqdı. Bu məqsədlə 2019-cu ilin əvvəlində dövlətimizin başçısı iki böyük sosial islahat paketini təsdiqlədi. Birinci paketdə 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərin artırılmasına, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönəldildi və icra olundu. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri də tamamlanıb və sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata çatdırılıb, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılıb. Oktyabrın 1-dən isə pensiyaların artımı 750 min nəfərə şamil olunacaqdı. Hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat təşkil edir. Bu iki sosial islahat paketi, ümumilikdə, 4,2 milyon vətəndaş əhatə edəcək. Minimum pensiya 72 faiz artırılıb. Beləliklə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaqdı. Minimum əməkhaqqının 250 manata çatdırılmasından sonra Azərbaycan bu

göstərici üzrə MDB-də ikinci sırada qərarlaşıb.

Bundan başqa, müavinətlərin və təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən çox tələbəni, ümumilikdə, 1,3 milyon insanı əhatə edir. Ən əsası, bu addımlar azmənatlı təbəqəni əhatə etməkə yanaşı, həmin kateqoriyaya aid olan insanların sosial durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdı.

Azərbaycan Prezidentinin digər təşəbbüsü sosial sığorta sahəsində inqilabi irəliləyiş təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya həttə cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik engel olmadan 13 min nəfərə pensiya təyin olunub. İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də bundan yararlanıb.

Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlamlıq zəmində qurulmasının, insanlara layiqli xidmət göstərilməsinin, etik davranış qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər



Sentyabrın 12-də ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbir ADA Universitetinin 45 ölkədən ibarət beynəlmillə ailəsinin bayraq paradı ilə davam edib.

Tədbirdə Şərəf Məcəlləsinə bu tədris ilində universitetə yeni qəbul edilmiş 695 yerli və xarici bakalavr və magistr tələbələri və müəllim heyətinin 49 yeni üzvü imzalayıb. Mərasim ADA-nın qısa tarixində daha bir ilkə yadda qalıb - bu ildən fəaliyyət göstərən ADA Məktəbinə ilk qəbul edilən 253 yuxarı sinif şagirdi tədris zamanı akademik əxlaq və dürüstlük prinsiplərinə sadiq qalacaqlarına and içiblər.

Mərasimdə giriş sözü ilə çıxış edən ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal bildirib ki, şərəf andının içilməsi hər yeni tədris ilinin əvvəlində keçirilən ənənəvi mərasimdir. Şərəf Məcəlləsi bəş akademik əxlaq və dürüstlük prinsipindən ibarətdir: "Yalan danışma! Aldatma! Plagiatlıq etmə! Ayrışdırma! Bu prinsipləri pozmaqda başqalarına yardım etmə!" ADA Universitetinin fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədəflərin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşılınması ilə arxalanır.

Informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekani Araz Yusubov bildirib ki, şərəf andı hamımızın həyatında vacib bir qərar, yeni bir mərhələnin başlanğıcı olub. ADA Universiteti

yüksək dəyərlər və hədəflər üzərində qurulmuş bir təhsil müəssisəsidir. Universitet qısa müddətdə ölkə təhsil sisteminə yeniliklərə imza atıb, müəllim adına inamı, hörməti yüksəltdi.

Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev tələbələrə və müəllim heyətinə müvəffəqiyyətlər arzulayıb. O, ADA Universitetində yüksək səviyyədə təhsil sistemi qurulduğunu və bu ali təhsil ocağında ixtisaslı kadrlar hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev qısa müddətdə əldə edilən nailiyyətlərdən, təhsil ocağındakı sürətli inkişafdan söz açıb, uğurların davamlı olacağını bildirib. Rektor deyib: **"Bu il 700-dək tələbə universitetimizə qəbul olub. Bu rekord rəqəmdir, amma gələcəkdə onların sayı daha da artmalıdır. Tələbələrin yarısı gümüşü şertlərə oxuyur. ADA-nın fəaliyyətinin mərkəzində tələbə dayanır. Tələbə bu dünyanı müəyyənləşdirən gələcəkdir. Təcrübə onu göstərir ki, şərəf andına inanaraq, riayət edən tələbə və müəllimlər bu universitetin gələcəyini düşüncələrində və inanırlar ki, siz də bu işdə bizə kömək edəcəksiniz."**

Rektor universitetə qəbul olunan yerli və xarici tələbələri, o cümlədən müəllimləri yeni dərs ili münasibətilə təbrik edib, müvəffəqiyyətlər arzulayıb.

Sonra ADA Universitetinin himni səsləndirilib.

Tədbir konsert proqramı ilə davam edib.



YAP nümayəndə heyəti ÇKP MK-nın Ali Partiya Məktəbində olub



Sentyabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Ali Partiya Məktəbinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsı ilə görüş.

Görüşdə Ali Partiya Məktəbinin strukturu, təhsilin məzmunu və prinsipləri haqqında məlumat verilib. YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri Hadi Rəcəbli dövlət idarəçiliyi sahəsində peşəkar kadrların



hazırlanmasına dair Azərbaycanın təcrübəsindən bəhs edib, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti haqqında məlumat verib. Sonda YAP adından Çin Ali Partiya Məktəbinə müxtəlif hədiyyələr təqdim olunub.

YAP və Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibətilə Pekində konfrans keçirilib



Çinin paytaxtı Pekində Yeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə konfrans keçirilib.

YAP ilə ÇKP arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə dair "Xalqların rifahı naminə" mövzusunda keçirilən konfransda çıxış edən ÇKP-nin beynəlxalq əlaqələr şöbəsinin nazir statusunda rəhbəri Sun Tao hər iki ölkədə uzun illərdir hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının səmimi dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin olduğunu deyib. Ötən 20 ildə iki partiya arasında six təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.

"İki partiya arasında əməkdaşlıq hazırda davamlı inkişaf edərək möh-



kəmlənir. Bu gün biz dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmaqla, təntənəli şəkildə münasibətlərimizin 20 illiyini qeyd edirik. Qarşılıqlı səfərlər bu əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynayır. Tarix göstərir ki, iki partiya arasında yaxınlaşma, əməkdaşlığın dərinləşməsi dövlət başçılarının iradəsi sayəsində mümkündür. Hər iki partiya xalqa söykənək, dövlətin inkişafı üçün çalışır", - deyir Sun Tao bildirib.

O, təmsil etdiyi partiyanın Çin dövlətinin inkişafı, xalqın rifah halının yüksəlməsi istiqamətində gördüyü işlərdən danışdı, ötən 70 ildə Çin Xalq Respublikasının Kommunist Partiyasının idarəçiliyi ilə əldə etdiyi uğurlardan bəhs edib.

Sun Tao Çin Kommunist Partiyasının yaxşı dost və tərəfdaş kimi Yeni Azərbaycan Partiyasının dövlət idarəçiliyi konsepsiyasını yüksək qiymətləndirdiyini deyib. Görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan

Partiyası ölkənin inkişafı üçün siyasi və iqtisadi islahatlar aparıb. Biz YAP-ın bu istiqamətdə qazandığı uğurlara sevinirik. Tarixi İpək Yolu Çin və Azərbaycana sarsılmaz dostluq əlaqələri bəxş edib. Müasir dövrdə isə "Bir kəmə, bir yol" təşəbbüsünün həyata keçirilməsində ölkələrimiz six əməkdaşlıq edir.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verdiyini, əlaqələrin bütün sahələrdə dərinləşməsinə və genişlənməsinə maraqlı olduğunu deyib.

Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında ÇXR-ə rəsmi səfəri ilə əsas qoyulmuş yüksək səviyyəli siyasi dialoq Prezident İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilib və ikitərəfli əlaqələrimiz keyfiyyətə yeni mərhələyə yüksəlib.

Məhz bu cür six əməkdaşlıq münasibətləri iki ölkənin hakim partiyaları - Ye-

ni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında fəal əməkdaşlığın formalaşmasına münbit şərait yaradıb. Bu cür yüksək səviyyəli əlaqələr sayəsində hakim partiyalar arasında qarşılıqlı səfərlər təşkil olunur, dövlət və cəmiyyət idarəçiliyi sahəsində təcrübə mübadilələri həyata keçirilir.

Milli Məclisin komitə sədri Azərbaycanın və Çinin bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirdiklərini deyib. Belə ki, Azərbaycan "Vahid Çin" siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə müvafiq olaraq həllinə tərəfdardır.

Qeyd olunub ki, Çinin dövlət başçısı tərəfindən irəli sürülmüş "Bir kəmə, bir yol" təşəbbüsü ikitərəfli münasibətlərimizin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqəyi nəqliyyat-infrastruktur layihələri ilə onun həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin cari il aprelin 25-27-də Pekin şəhərində keçirilmiş 2-ci "Bir kəmə, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ölkələrimizin sözügedən təşəbbüsü birgə reallaşdırmağa sadıqlıklarının bir daha təsdiqi kimi dəyərləndirilməlidir.

Hadi Rəcəbli Azərbaycanın əldə etdiyi uğurlardan, iqtisadiyyatın inkişafından, əhalinin sosial rifah halının yüksəlməsindən, beynəlxalq aləmdə artan nüfuzundan danışdı.

Konfrans digər çıxışlarla davam etdirilib.

“Azərbaycanın siyasi sistemi daima milli maraqlar ətrafında birləşməyi bacarır”

“Azərbaycanın siyasi sistemi dinamik bir sistemdir və daima milli maraqlar ətrafında birləşməyi bacarır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bezi radikal qruplaşmalar istisna olmaqla hər zaman Azərbaycanda hakim partiya və konstruktiv müxalifət partiyaları arasında dialoq, fikir mübadiləsi, milli maraqlar ətrafında birgə mövqeyin bildirilməsi kimi məsələlər mövduq olub: “Bir neçə gün öncə Ana Vətən Partiyasının təşəbbüsü ilə yenidən Azərbaycanın siyasi sisteminə nüfuzə sahib olan müxalifət partiyalarının ekseriyyəti bir araya



gələrək hazırkı mərhələdə Azərbaycanda baş verən siyasi prosesləri müzakirə etdi və bir növ bu-

günkü çağırışlar ətrafında öz mövqelərini bildirməyi bacardı. Bu görüşdən sonra bir bəyannamə qəbul olundu. Əlbəttə ki, Azərbaycan cəmiyyətinin də gözləntisi o idi ki, ilk növbədə burada Azərbaycanda həyata keçirilən islahatlara dəstək nümayiş etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın bütün siyasi düşürgəsinin birgə mövqeyinin qeyd olunması, seçki və bu kimi digər ümummilli əhəmiyyətli hadisələrdə qanunun hüquqi aliliyinin qorunması, xarici müdaxilələrin qarşısının alınması kimi məsələlər öz əksini tapsın və belə də oldu. Düşünürəm ki, bunların hər biri olduqca vacib idi”.

Xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələr və onların sifarişçiləri güclü Azərbaycan istəmirlər

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayilov www.yap.org.az saytına müsahibə verib:

- Şahin müəllim, bu gün cəmiyyətimizdə əsas müzakirə mövzularından biri xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələrin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası ilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?

- Tarixin müxtəlif dövrlərində bu və ya digər dövlətə və ya quruma təsir göstərmək üçün fərqli vasitələrdən istifadə olunub. 21-ci əsrdə də təsir vasitələri öz aktuallığını qorumaqdadır. Forma dəyişsə də, məzmun eyni olaraq qalır. Müxtəlif beynin mərkəzləri hər zaman yeni təsir vasitələri hazırlayırlar. Təbii ki, bu təsir vasitələrini həyata keçirmək üçün də alətlər tələb olunur. Şübhəsiz ki, bu gün özlərini mühacir adlandıran şəxslər sadəcə olaraq alətlərdir. Bəs bu alətlərdən istifadə edən sifarişçilər kimlərdir? Bu sualın cavabı isə o qədər də çətin deyil: ənənəvi anti-Azərbaycan qüvvələri. Bu qüvvələrin istəyi isə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq, ölkədəxili çaxnaşma salmaq, insanları dövlət institutlarına qarşı qaldırmaq, dövlətçiliyi sarsıtmaq və sairədir. Düzdür, özlərini mühacir adlandıran şəxslər hər cəhəddə iddia edirlər ki, onlar hər hansı bir qurum və ya şəxslərlə əməkdaşlıq etmirlər. Bunları isə sübut etmək ələ də çətin deyil. Sadə sualları verməklə cavabları tapmaq olar. Necə ola bilər ki, heç bir yerdə işləmədən uzun müddət Avropanın müxtəlif şəhərlərində kifayət qədər yaxşı şəraitdə yaşayırlar, mühacir düşürgələrində yox? Qaçqın probleminə uzun müddət Avropanın müxtəlif şəhərlərində kifayət qədər yaxşı şəraitdə yaşayırlar, mühacir düşürgələrində yox? Qaçqın probleminə uzun müddət Avropanın müxtəlif şəhərlərində kifayət qədər yaxşı şəraitdə yaşayırlar, mühacir düşürgələrində yox?

- Narahatlıq doğuran bir məqam da mühacir müxalifətin xaricdəki müəyyən dairələrin, xüsusi xidmət orqanlarının maraqlarına xidmət etməsidir. Bu fakt nə dərəcədə təhlükəlidir?

- Qeyd etdiyim kimi, bu insanlar, sadəcə olaraq, alət rolunda çıxış edirlər və onlar müxtəlif sifarişçiləri yerinə yetirirlər. Azərbaycan xalqının genetik kodunda xəyanət yoxdur. Vətən bütün anlayışlardan öndə gəlir. Belə insanların bu cür əməlləri isə sadəcə olaraq, təəssüf doğurur. Ona görə mən məsələni təhlükəli deyil, təəssüfedicil adlandırmamı istərdim. Bir məsələ dəqiqdir ki, Azərbaycan gücləndikcə dostlarının olduğu kimi onu istəməyən qüvvələrin də sayı artır. Buna əsas səbəblərdən biri isə erməni diasporu və onların müttəfiqləridir. Hərbi və siyasi müstəvidə mübarizə apara bilməyən ermənilər vaxtaşırı müxtəlif kampaniyalar təşkil etməklə Azərbaycanı gözənd salmağa çalışırlar.

Təəssüf edirəm ki, özlərini mühacir adlandıran şəxslər birbaşa və ya dolayı olsa da bu kampaniyalara qoşulurlar. Bu isə müstəqil Azərbaycan uğrunda həlak olan insanların ruhlarına hörmətsizlikdir. Əsl vətənpərvərlik nümunəsi gücünü vətəni gözənd salmağa yox, onu gücləndirməyə çalışmaq olardı. Daha güclü Azərbaycanın olması üçün isə hər bir azərbaycanlı öz əlindən gələni etməlidir.

- Azərbaycanda siyasi proseslərə xarici müdaxilələrin yolu

Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə 50 avtomobil təqdim edilib

Sentyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə "Xəzər" markalı 50 avtomobil təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıraraq ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini bildirib. Qeyd edilib ki, bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketini əməkdaşlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insa-

nın rifahına ciddi dəstək olub.

Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənildiyini, hazırda təqdim olunanlar da daxil olmaqla onlara 330 avtomobil veriliyini diqqətə çatdırıb.

A.Əliyev bildirib ki, bununla da inkişafda müharibə əlillərinə 6474 minik avtomobili təqdim olunub. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bu il azı 800 mənzil verilməsi nəzərdə tutulub. İlin arxada qalan dövründə həmin təbəqədən olanlara 110 mənzil təqdim edilib. Ümumilikdə indiyə qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.

Xüsusi qeyd etmək istərdim ki, hər zaman belə məqamlarda Yeni Azərbaycan Partiyası öz avanqard mövqeyini nümayiş etdirir və ölkə üçün hər bir sağlam təşkilatı əməkdaşlığa çağırır.

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şurasın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.

Yeni avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan danışdı, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.



verilməzliyi ilə bağlı ölkəmizdəki siyasi partiyaların və vətəndaş cəmiyyətinin həmrəyliyi nə dərəcədə zəruridir?

- Tutduğu vəzifədən, çalışdığı yerdən, təhsilindən, dünyagörüşündən və s. asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, Azərbaycanı azərbaycanlılardan daha çox heç kəs sevməz. Azərbaycan bizim hər birimiz üçün müqəddəsdır. Dünyada kifayət qədər xarici müdaxilələr nəticəsində məhv olmuş dövlətlər vardır. Həmin dövlətlərə isə daha gözəl həyat vəd edilirdi. Nəticə hər birimizin gözü qarşısındadır. Təbii ki, bu cür müdaxilələri ölkəmizə etmək mümkün deyil. Çünki Azərbaycan güclü dövlətdir, onun güclü lideri var və Azərbaycan xalqı kifayət qədər müdrikdir. Ölkəmizin daha da güclənməsi üçün hər bir sağlam qüvvənin cəmiyyətə düzgün mesajlar verməsi vacibdir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri xarici müdaxilələrə ciddi müqavimət göstərməlidirlər.



Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Sentyabrın 12-də Rusiyanın Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanca İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və sair sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı iştirak edib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, dövlət başçılarının ölkələrimiz arasında si-



Sverdlovsk vilayətinin Beynəlxalq Münasibətlər və Xarici İqtisadiyyat naziri Vasily Kozlov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Sverdlovsk vilayətinin sahibkarlarının Azərbaycanca səfərinin təşkil edilməsi planlaşdırılır.

Biznes forumunda Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları barədə təqdimatlar edilib, Sverdlovsk vilayətinin iqtisadi potensialı barədə videoçarx nümayiş olunub.

Həmçinin biznes forum çərçivəsində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə



yasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitalı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları sənaye yatırır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1,2 milyard dollar təşkil edir.

Nazir müavini deyib ki, iqtisadi əlaqələrin inkişafında Rusiyanın federal subyektləri, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlıq önəmlidir. Sentyabrın 11-də Sverdlovsk vilayəti ilə Azərbaycan arasında imzalanan sənədlər müxtəlif sahələrə əhatə edir. Bu, bir daha əlaqələrimizin çoxşaxəli olduğunu göstərir: **“Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da ge-**



nişləndirilməsi potensialı böyükdür və bu məqsədlə tədbirlər davam etdirilir. Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “Mos-Build”, “Innoprom” sərgilərində nümayiş olunur, Rusiyaya ixrac missiyaları təşkil edilir, regionlararası forumlar keçirilir”.

Sverdlovsk vilayətinin “VINAZ” MMC, həmçinin Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin “TEN” şirkətlər qrupu arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Sonra iş adamları əlaqələrin genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirib



Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi Qaradağ rayon Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirib. Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov da iştirak edib. Gəncləri təbrik edən millət vəkili ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurları barədə məlumat verib. O, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Aydın Hüseynov



həmçinin ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd

zə layiqincə xidmət edəceklər. YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədov da gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Lilian Mori Paskie: AŞPA Azərbaycan ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir

Sentyabrın 12-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskie ilə görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlararası Əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq onunla qurumun tədbirlərində olan görüşləri məmnunluqla xatırladı. Avropa Şurasının 70 illiyi ərzində Milli Məclisdə təşkil olunmuş bu görüşün əhəmiyyətli olduğunu söyləyib. O, Lilian Mori Paskienin dünən Fransa-



Azərbaycan Universitetində keçirilmiş konfransdakı çıxışı zamanı söylədiyi fikirlərin əlaqələrimizin genişləndirilməsinə və dialoqun yüksək səviyyədə olmasına dəlil olduğunu bildirib. Qonağın səsləndirdiyi “biz yalnız qarşılıqlı anlaşma, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığımızı möhkəmləndirə bilərik” fikrinə razılığını ifadə edib.

Bildirilib ki, Azərbaycan AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verir. Milli Məclis bu qurumla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə maraqlıdır. Belə səfərlər və keçirilən görüşlər münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri təşkilatın işində fəal iştirak ediblər. Deputatlarımız qurumun bütün tədbirlərinə qatılıb, qaldırılan məsələlər barədə öz mövqelərini bildirirlər.

Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ münakaşesi barədə söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində AŞPA çərçivəsində atılan addımlardan danışdı. Komitə sədri diqqətə çatdırıb ki, məhz AŞPA-nın 2005-ci ildə qəbul etdiyi müvafiq qətnamədə Azərbaycan torpaqlarının işğal edilməsi faktı xüsusi olaraq vurğulanı. Məhz AŞPA Azərbaycan və Ermənistan arasında dialoqun aparılması üçün xeyli səy göstərib.

AŞPA prezidenti xanım Lilian Mori Paskie ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verdiyini bildirərək qeyd edib ki, biz AŞPA olaraq milli parlamentlərlə əməkdaşlıq şəraitində konkret məsələlərin həllinə nail oluruq. Məhz dialoq yolu ilə həlli çətin olan məsələləri həll edirik. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətindən razı olduğunu bildirib.

Lilian Mori Paskie Avropa Şurasının 70 illik yubileyi ərzində keçirilən görüşlərin siyasi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, “mənəm parlamentimdə zorakılığa qarşı yox” çağırışının müəllifi olaraq milli parlamentləri bu aksiyaya qoşulmağa səsləyib. Qadın və uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş İstanbul və Lanzarote konvensiyalarının önəmi barədə danışdı.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə AŞPA-dakı nümayəndə heyətimizin üzvləri - komitə sədri Rafael Hüseynov, deputatlar Sevinc Fəteliyeva, Qənirə Paşayeva, Ülviyyə



Ağayeva, Asim Mollazadə, Elşad Həsənov iştirak ediblər.

Həmin gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskie ilə görüşüb.

Komitə sədri görüşdən məmnunluğunu ifadə edib. Bildirilib ki, Azərbaycan Avropa Şurası və onun Parlament Assambleyası ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Ümid edirik ki, Sizin AŞPA-nın prezidenti kimi Azərbaycana səfəriniz, keçirdiyiniz görüşlər ölkəmizlə qurum arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək. Ölkəmizdə Avropa Şurası qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək üçün lazım olan addımlar atılır.

Diqqətə çatdırılıb ki, Milli Məclisdə təmsil olunan 125 deputatdan 21-i qadındır. Parlamentdə müxtəlif sahələr üzrə komitələr fəaliyyət göstərir. Onlardan biri də Ailə, qadın və uşaq məsələləri komitəsidir. Komitədə ailə münasibətlərinin tənzimlənməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması ilə bağlı qanun layihələri hazırlanır. Hazırda bu məsələlərlə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Eyni zamanda, biz bu sahələrə həsr olunmuş beynəlxalq konvensiyalara da qoşuluruq. Ümumiyyətlə, ölkəmizdə ailə dəyərlərinə, qadın və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Aqiyə Naxçıvanlı Avropa Şurasının 2014-cü il avqustun 1-də qüvvəyə minmiş qadınlara qarşı zorakılıq, məişət zorakılığı və bu halların aradan qaldırılmasına həsr olunmuş İstanbul Konvensiyası barədə söhbət açdı. Bildirilib ki, burada qadınlara qarşı zorakılıq

insan haqlarının pozulması və ayrı-seçkiləyən bir forması kimi tanınır. İstanbul Konvensiyası bir çox baxımdan islahat xarakterli sənəddir.

AŞPA prezidenti xanım Lilian Mori Paskie gender bərabərliyinin təmin edilməsinin vacibliyi barədə danışdı. Qeyd edilib ki, bu məsələyə həyatın bütün sahələrində xüsusi diqqət yetirilməlidir. Bütün zorakılıqların səbəbi bərabərliyin olmamasıdır. Qonaq zorakılıqla bağlı bir sıra statistik rəqəmlər səsləndirib. Qadın və kişilər arasında fərqin təhsil vasitəsilə aradan qaldırılmasının önəmi olduğunu deyib. İstanbul Konvensiyası ilə əlaqədar diqqətə çatdırılıb ki, Avropanın 34 ölkəsi artıq

bu sənədə qoşulub. Avropa Şurasına və AŞPA-ya üzv ölkələrin bu Konvensiyaya qoşulması üçün təşkilat öz tərəfindən hər cür yardım göstərməyə hazırdır.

Görüşdə deputat Dilare Cəbrayıllova iştirak edib.

Həmin gün Milli Məclisin İntizam Komissiyasının üzvləri də ölkəmizdə səfərdə olan AŞPA prezidenti xanım Lilian Mori Paskienin görüşüblər.

İntizam Komissiyasının sədri Ağacan Abiyev qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyini inamını bildirib. O, rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə məlumat verərək, onun ayrı-ayrı strukturları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanunvericilik, ölkəmizdə aparılan hüquqi islahatlar, korupsiyaya qarşı mübarizə və digər məsələlərə bağlı məlumat verib. Qeyd edib ki, biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

AŞPA-nın prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrindən danışdı və bu əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verdiklərini söyləyib.

Bildirib ki, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və həyatın müxtəlif sahələrində müsbət nəticələrin əldə olunmasında milli parlamentlər xüsusi rol oynayır. Parlament seçkiləri orqandır və orada təmsil olunan deputatlar öz statusu çərçivəsində fəaliyyət göstərməlidir. Görüşdə qarşılıqlı maraqa doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə deputat Xanlar Fətəyev iştirak edib.

Ukrayna XİN: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur

Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımır və qanunsuz hesab edir. Bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Qondarma “seçkilər” Azərbaycan Respublikasının



Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”, - deyir məlumatda qeyd edilir.

Məlumatda deyilir: **“Ukraynanın Dağlıq Qarabağ münakaşesi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, Dağlıq Qarabağ münakaşesi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır”.**



Bakının işğaldan azad edilməsinin ildönümünü ilə əlaqədar tədbir keçirilib



Sentyabrın 12-də Rəşid Behbudov adına Mahni Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və "Avrasiya Beynəlxalq Araşdırma İnstitutu" İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni-bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə ATXƏM-in sədri İlham İsmayilov açaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnek olub.

Milli Məclisin deputatı, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru paşaya mənavi borcumuzu vermək həm də bir vicdan borcudur. O deyib: **"Qafqaz İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni-bolşeviklərdən xilas etdi. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir"**.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 1918-ci ildə



baş vermiş bu hadisəni qeyd etməyimiz bizim üçün çox önəmlidir. 1915-ci ildə Çanaqqala döyüşündə türklərlə bərabər, azərbaycanlı qardaşlarımız da şəhid olub. Üç il sonra - 1918-ci ildə azərbaycanlı qardaşlarımıza kömək lazım olduqda heç düşünmədən bu köməyi etdik. Tarixboyu azərbaycanlı qardaşlarımıza kömək lazım olanda mürciət gözləməmişik. Dostluğumuz, qardaşlığımız 100 illər keçsə də, davam edəcək və daha da güclənəcək. Biz bu münasibətlərin güclənməsi üçün hər bir sahədə əlimizdən gələni etməyə hazırıq.

Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev tədbir iştirakçlarına 1918-ci ildə erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən söhbət açıb. 15 sentyabr tarixinin əhəmiyyə

yətindən danışan sektor müdiri qeyd edib ki, Azərbaycan böyük çətinliklərlə üzləşən bir vaxtda - 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəldi. Əgər bu gün biz Bakının azad olunmasını qeyd edərikse, bunu o zamankı türk və Azərbaycan əsgərlərinə borcluuyuq. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı davam edir.

Türkiyədən olan qonaqlar - araşdırmaçı, jurnalist Meryem Aybike Sınan, Əhməd Yəsəvi Vəqfinin rəhbəri Fatma Sönmez, Ötügen nəşriyyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık və başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluğu və qardaşlıq münasibətlərindən bəhs ediblər.

Tədbirin ədəbi-bədii hissəsində Şəmistan Əlizamanlı, Şahin İsmayilov və başqa sənətkarların ifasında konsert proqramı təqdim olunub.

YAP Mingəçevir şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib



Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib. Yığıncağı açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov partiyanın təşkilatçılığı ilə həyata keçirilən mühüm layihələr barədə danışaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası aktual məsələlərlə bağlı mütəmadi olaraq layihələr reallaşdırır. Onun sözlərinə görə, Mingəçevir şəhərində də həyata keçirilən quruculuq işlərində partiya fəalları, o cümlədən ərazi ilk partiya təşkilatları fəal iştirak edirlər.

Qarşıdan gələn bələdiyyə seçkilərinə toxunan C. Yusubov qeyd edib ki, partiyaamız artıq seçki kampaniyasına hazırlıq işlərinə başlayıb. O, seçkilərdə ərazi ilk partiya təşkilatlarının üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

YAP Mingəçevir şəhər təşkilatı

nın sədr müavini İlham İsmayilov isə çıxışında partiyaamızın Azərbaycanın və regionun ən güclü və nüfuzlu siyasi təşkilatı olduğunu diqqətə çatdıraraq partiyaamızın ötən illərdə çox böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafında birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Vurğulayıb ki, YAP-in amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. **"Yeni Azərbaycan Partiyası xalqın mənafeələrinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşki**

lati struktur yaradaraq avangard siyasi qüvvəyə çevrilib. Bu isə dünyanın, bu günün, gələcəyin partiyasının təməlinde yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir", - deyə İ.İsmayilov qeyd edib.

İ.İsmayilov vurğulayıb ki, Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında məsul vəzifələr qoyur. O, Mingəçevir şəhərində aparılan inkişaf və quruculuq işləri barədə məlumat verərək bütün bunları dövlətimizin başçısının siyasətinin uğurları kimi səciyyələndirib.

İ.İsmayilov bələdiyyə seçkiləri ərəfəsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs edib və onlara müvafiq tövsiyələr verib.

N.BAYRAMLI

SOCAR AQŞ "Günəşli" yatağında daha bir quyu tikintisini uğurla başa çatdırıb



SOCAR AQŞ 11 sayılı dəniz stasionar özülündən faktiki dərinliyi 3485 m olan 346 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmada uğurla yekunlaşdırıb. **"Əminlik ki, dəyərlərinə daim sadıq qalan SOCAR AQŞ həmişə olduğu kimi, bu və növbəti quyları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikə**

rək sifarişçiyə təhvil verəcək", - deyərək şirkətdən verilən məlumatda bildirilir. Həmçinin məlumat verilir ki, sifarişçi SOCAR-ın "Azneft" istehsalat Birliyidir.

Xatırladaq ki, SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maliyyə istiqamətləndirilmiş quyuların qazılması, horizontal qu-

yuların qazılması, quyuların mənim-sənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hal-hazırda SOCAR AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 sayılı, "Qərbi Abşeron" yatağının 10 sayılı və "Bulla" yatağında 6 sayılı Dəniz Stasionar Özüllərində (DSO) qazma işləri aparır.

Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmərləndirmə Xidmətləri, Atıya Qarşı Avadanlıqların və Quyuqazı Avadanlıqlarının Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

Azərbaycan diplomatik orqanlarının 100 illiyi münasibətilə Ankarada konfrans keçirilib

Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə ölkəmizin Türkiyədəki səfirliyində konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Ankarada akkreditə olunmuş diplomatik korpusun, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, Azərbaycanın və Türkiyənin tanınmış alimləri, dövlət və siyasi xadimləri iştirak ediblər.

Konfransı açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 100 il əvvəl təsis olunan Azərbaycan diplomatik orqanlarının ötən dövrdəki fəaliyyəti və müasir inkişaf istiqamətləri, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, həmçinin konfransın məqsəd və məhiyyəti barədə məlumat verib.

Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın məruzəsi dinlənib.

Azərbaycanın dövlətçilik tarixi və ənənələri, milli-mənəvi dəyərləri, ölkəmizin coğrafi mövqeyi, Azərbaycan Xalq Cümhuriyyətinin



yaranması, bu dövrdə xarici siyasət sahəsində atılmış addımlar, ilk demokratik respublikamızın süqutunun səbəbləri, həmçinin 1991-ci ildə müstəqilliyimizin bərpası, müxtəlif sahələrdə ölkəmizdə aparılan əsaslı islahatlar və sosial-iqtisadi inkişafın Azərbaycan modeli, iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq nəqliyyat və enerji layihələri və sair məqamlar barədə geniş məlumat verən XİN rəsmisi xarici siyasətimizin əsasları, qonşu dövlətlərlə münasibətlər, ikitərəfli və çoxtərəfli əlaqələrin əhəmiyyətindən danışdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Leyla Abdullayeva münaqişənin həlli üzrə aparılan sülh danışıqları prosesinin təcavüzkar Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermədiyini diqqətə çatdırıb.

Azərbaycanın son illər bir sıra beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdıran mətbuat katibi

qeyd edib ki, oktyabrın 25-də və 26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarından XVIII Zirvə görüşü keçiriləcək və Azərbaycan Respublikası 2019-2022-ci illər üzrə bu quruma sədrlik edəcək.

Leyla Abdullayeva iştirakçıları maraqlandıran sualları cavablandırıldıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çekilmiş "Əbədi ezamiyyət" sənədli filmi nümayiş etdirilib.

Leyla Abdullayeva: Azərbaycanın xarici siyasətinin uğurları barədə beynəlxalq müstəvidə məlumatlandırma böyük əhəmiyyət daşıyır

Azərbaycanın xarici siyasətinin prioritetləri, əldə etdiyimiz nəticələr barədə beynəlxalq müstəvidə məlumatlandırma böyük əhəmiyyət daşıyır. Xarici ölkələrdə Azərbaycanın mövzusunda təşkil olunan tədbirlər ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından faydalıdır. Təqdim etdiyimiz məlumatlar müvafiq sahələrin müxtəssisləri üçün xüsusiə lazımdır.

Bu fikirləri AZƏRTAC-a açıqla-

masında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. Ankarada təşkil olunan konfransdakı çıxışların iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdıran mətbuat katibi deyib: **"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin, eləcə də xarici siyasət gündəliyimizin prioritet məsələləri, habelə ölkəmizin inkişaf istiqamətləri ba**

rədə xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin mühüm bir hissəsidir. Hesab edirəm ki, Ankaradakı konfrans bu mənada səmərəli oldu".

Leyla Abdullayeva qeyd edib ki, Ankaraya səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ilə keçirilən görüşdə də qarşılıqlı maraq doğuran məsələlərə dair faydalı müzakirələr aparılıb.

Bakcell ən qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Proвайderi Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi üzrə ən genişmiqyaslı layihəni həyata keçirib. 2019-cu ilin may ayında indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə



Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilib.

Bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.

Qeyd edək ki, Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE Advanced Carrier Aggregation

(tezlik daşıyıcılarının birləşməsi) texnologiyasının tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə "LTE-Advanced" texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Sözügədən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına anı giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və

mürəkkəb yeni nəsil mobil tətbiqetmələrdən istifadə etmək imkanına malikdirlər

Azərbaycanda 4G xidmətinin ilk kommersiya istifadəsinin istifadəçilərinin ixtiyarına vermiş Bakcell, həmçinin Bakı metrosunda 4G şəbəkəsini quraşdıran ilk mobil operatorudur.

"Bakcell" in təmin etdiyi keyfiyyət və ən yüksək mobil internet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu müfəkkat şirkətə "Speedtest" xidmətinə görə bütün dünyada tanınan "Ookla" şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test").



Məqalə KİVDF-nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır



Regionlarda təhsil ocaqlarının təmir və tikintisi sistemli şəkildə davam etdirilir

Artıq təmiri başa çatmış və yeni inşa edilmiş çox sayda məktəb binası “Bilik günü”ndə şagird və müəllimlərin istifadəsinə veriləcək



Məlum olduğu kimi, sentyabrın 16-da ölkəmizdə növbəti tədris ilinə start veriləcək. Bununla əlaqədar respublikamızın bütün təhsil ocaqlarında, ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri başa çatmaq üzrədir. Belə ki, Azərbaycanın bir çox şəhər və kəndində yeni məktəb binaları tikilib, köhnə binalar təmir olunub, avadanlıqlar yeniləri ilə əvəzlənib. Məktəblərin maddi-texniki bazaları gücləndirilib. Bütün bunlar isə təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son 15 ildə məktəb tikintisinə böyük diqqət yetirilib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Ümumiyyətlə, 2004-cü ildən bəri yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən də birmənbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Təsədüfi deyil ki, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında dövlət başçısı digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində də işlərin davam etdirilməsinin vacibliyinə toxunub: **“Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir”**.

LERİK RAYONUNDA 3 YENİ MƏKTƏB VƏ 10 MOBİL TIPLI MƏKTƏB MÜƏLLİM VƏ ŞAĞİRD LƏRİN İXTİYARINA VERİLƏCƏK

Qeyd edilən diqqət və qayğının nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər müvafiq olaraq son illər Lerik rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. 1985-2003-cü illərdə Lerik rayonunda cəmi 3 məktəb tikilmişdisə, son 15 ildə rayonda 58 məktəb inşa olunub, 22-si isə əsaslı təmir edilib.

Bu il Lerikdə 13 modul tipli məktəbin quraşdırılması, 4 orta məktəbin tikintisi və 1 məktəbin əsaslı təmiri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2117 metr dəniz səviyyəsindən yüksəkdə yerləşən Orand kənd məktəbinin tikintisində də demək olar işlər yekunlaşmaq üzrədir.

Üçmərtəbəli, 180 şagird yerlik Orand kənd məktəbi üçün yeni binanın tikintisinə ötən il oktyabrın 17-dən başlanılıb. Məktəb binasının hörgü işləri tamamlanıb, elektrik xətləri qəkilib, santexnika iş-

ləri görüldü. Hazırda binanın daxilində suvaq işləri aparılır, döşəmə vurulur, pəncərələr qoyulur.

Lerik şəhərinin mərkəzində yerləşən Valeh İbrahimov adına integrasiya təmayüllü internat tipli gimnaziyanın ikimərtəbəli binasında da qızgın iş gedir, əsaslı təmir olunur.

Təhsil Nazirliyinin sifarişli ilə yenidən qurulan 350 şagird yerlik binanın tavan, döşəmə, qapı və pəncərələri, digər yarıdımçı otaqları təzələnil. İstilik, işıqlandırma, su təchizatı sistemləri isə yenidən qurulur. Bundan başqa, binanın zirzəmi hissəsində, bünövrədə gücləndirilmə işləri aparılacaq. Oğlanlar və qızlar üçün yataqxanalar tikiləcək. Bütün avadanlıq və əşyalar yenilənəcək.

Məktəbin ərazisində bir ədəd 100 kubluq içməli su anbarı, bir ədəd eyni tutumlu yanğına qarşı su anbarı, müasir tipli qazanxana, yeni futbol, voleybol meydançaları, idman zalı, akt zalı, yeməkhana, valideynlər üçün gözləmə yerləri tikiləcək.

Rayonun Orand, Siyov və Əvilə kənd məktəbləri, eləcə də 10 modul tipli məktəb “Bilik günü” müəllim və şagirdlərin ixtiyarına veriləcək.

SON ÜÇ İLDƏ ŞİMAL BÖLGƏSİNİN ALTI RAYONUNDA 38 YENİ MƏKTƏB BİNASI TIKILIB

Qəbələ rayonunun Qaradəyn kənd tam orta və Şəfili kənd ibtidai məktəbləri üçün quraşdırılan 80 və 20 şagird yerlik modul tipli binalar “Bilik günü”ndə şagirdlərin istifadəsinə veriləcək. Bu barədə rayon Təhsil Şöbəsinin məlumatı verilib.

Bildirilib ki, eyni zamanda, Vandam qəsəbəsində 2 sayılı tam orta məktəb üçün Təhsil Nazirliyinin sifarişli ilə dövlət vəsaiti hesabına inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi də başa çatmaq üzrədir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə rayonda Seyidqışlaq, Cığatelli, Laza və Zərgərli kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.

Yeni dərs ili ərəfəsində Oğuzda üç modul tipli məktəb istifadəyə verilib. Oğuz rayonunun Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində hər biri 96 şagird yerlik modul tipli məktəb binaları istifadəyə verilib. Bu barədə Oğuz Rayon Təhsil Şöbəsinin məlumatı verilib.

Bildirilib ki, son illər ölkənin hər yerində olduğu kimi, Oğuz rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, 2005-ci ildən indiyədək Oğuz rayonunda 3760 şagird yerlik 20 yeni məktəb binası, Yemişenli, Qarabaldır və Xalxalqışlaq kənd məktəbləri üçün modul tipli yeni tədris binaları tikilib istifadəyə verilib. Həmin müddətdə Oğuz şəhərindəki 1, 2 sayılı və Çaldas kənd tam orta məktəblərin binaları əsaslı təmir olunub, 2015-ci ildə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən Padar kənd tam orta məktəbin binasında bərpa-gücləndirmə işləri aparılıb.

Yeni dərs ilində Oğuzun ümumtəhsil məktəblərində 418 sinif komplektində 6224 şagirdin təhsil alması nəzərdə tutulur.

Xaçmaz şəhərində inşa olunan 432 şagird yerlik digər ikimərtəbəli məktəb binası isə yeni tədris ilində istifadəyə ve-

riləcək. Bəybalə Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina 30 sinif otağından ibarətdir.

Xaçmaz şəhərində 1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binası əsaslı təmir olunub. Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 sayılı tam orta məktəbdə təmir-bərpa işlərinə iyul ayından başlanılıb. 1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəliyindən keyfiyyətli tədris üçün yaramırdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.

Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyatında qazanxana və su çənləri də inşa olunacaq.

Artıq binada söküntü işləri başa çatdırılıb. Hazırda suvaq işləri görüldür, dam örtüyünün dəyişdirilməsi həyata keçirilir.

Təhsil Nazirliyinin 2 sayılı Ərazi Maliyyə Hesablama Mərkəzinin reis müavini Fərhad Əmrəhov bildirib ki, binada əsaslı təmir işlərinin 2020-ci ilin mart ayına kimi başa çatdırılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar Cəfər Cabbarlı adına 6 sayılı tam orta məktəbin şagirdləri yeni tədris ilində müvəqqəti olaraq yaxınlıqdakı digər təhsil ocaqlarına yerləşdiriləcək. Əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün şərait yaradılacaq.

Qeyd edək ki, son üç ildə şimal bölgəsinin altı rayonunda 38 yeni məktəb binası tikilib. Bu məktəblərin 36-sı modul tipli məktəblərdir. Qarşıdaş ildərdə regionda daha 55 məktəb binasının tikintisi nəzərdə tutulub. Bu təhsil ocaqlarından 50-si modul tipli məktəblər olacaq.

SON İLLƏR ŞƏKİ RAYONUNDA 35-DƏK YENİ MƏKTƏB BİNASI TIKILIB

Şəki rayonunun Kiş, İbrahimkənd və Oxud kəndlərində quraşdırılan hər biri 96 şagird yerlik modul tipli məktəb binaları “Bilik günü”ndə öz qapılarını şagirdlərin üzünə açacaq. Bu barədə Şəhər Təhsil Şöbəsinin məlumatı verilib.

Bildirilib ki, eyni zamanda, Şəki şəhərindəki 11 sayılı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisi də sürətlə davam etdirilir. Dördmərtəbəli və beş korpusdan ibarət bu məktəb binası Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur. Binanın tikintisinin bu ilin sonunaqədər başa çatdırılması nəzərdə tutulur.

Ümumiyyətlə, son illər rayonda 35-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 8 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.

Şirvan şəhərinin tədris ocaqlarında da yeni dərs ilinə ciddi hazırlıq işləri görüldü. Şəhərin 16 ümumtəhsil məktəbinin hamısında cari təmir işləri yekunlaşmaq üzrədir.

Şəhər 5 nömrəli ümumi orta məktəb üçün inşa olunan yeni binanın tikintisi də başa çatıb. 432 şagird yerlik məktəb binasının tikintisinə ötən ilin sentyabr ayında başlanılıb. Artıq binanın daxilində bütün işlər yekunlaşıb. Hazırda inventar və texniki avadanlıqlar quraşdırılır, eyni vəsaitlər asılır, ərazidə abadlıq işləri görüldür, tamet döşənir, yaşıllıqlar salınır. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək. Burada 18 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, yeməkhana, idman və akt zalları fəaliyyət göstərəcək. Bir sözlə, binada şagirdlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılıb. Məktəb binası “Bilik günü”ndə şagird və müəllimlərin istifadəsinə verilecək.

Dövlət başçısının imzaladığı Sərəncama əsasən Sumqayıtda 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binası tikilib. Şəhərin “İnşaatçılar” qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 324 yerlik Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətdə idi.

(davamı növbəti sayımızda)

Nadir AZƏRİ

Heydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə



Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir. Hədiyyələr bu il birinci



sinfə gedən şagirdlərə verilir. AZƏRTAC xəbər verir ki, Fondun sifarişli ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və

müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.



Bir-birindən unikal 200-dək musiqi aləti Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtı ilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti... Heydər Əliyev Fondunun bir neçə ildir



üzərində işlədiyi və müxtəlif

mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisində təqdim ediləcək.

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, Indoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin “Xəməs”indən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid

olan cürə nağarası da yer alıb.

Ekspozisiyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübəbə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayeva məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Həşimovaya aid tarlar, Aftandil İsrailovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizam Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəldiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi

aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.

Sərgidə hər bir musiqi alətinin seyr etməkə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərginin NASA bölümündə 1977-ci ildə “Voyager 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşiq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünü təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıtılması baxımından geniş imkan yaradır.

Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti iyun, iyul və avqust ayları üçün hesabatını açıqlayıb.

Məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxərrüsatın köməyi göstərilməsi olan “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub. Daxil olan zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir. Müraciətlərin 1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib. Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə zənglər əsa-



sən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqlə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olub. Xatırladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyac olan uşaqlar üçün layihələr ilə seçilən Azercell şirkəti 2018-ci ilin iyun ayının 13-dən etibarən “Uşaq Qaynar Xətt” xidmətinin Göygöl ofisini istifadəyə təqdim edib. Mərkəz Göygöl

rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24/7 rejimində fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər dönişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Həmçinin, “Uşaq Qaynar Xətt”-in dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Hikmət BABAOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyov - 66

Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisenziya: N-B-317
Tiraj: 4820
“Kapital Bank”ın Norimanov rayon filialı
h/h - 33080019443900419109
kod - 200993
VÖEN - 1500486601

İnformasiya mənbələrimiz:
“AZƏRTAC”,
“Azadinform”, “SİA”

Qəzet “Yeni Azərbaycan”ın informasiya mərkəzində uyğunlaşdırılıb və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilib.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.

Buraxılışa məsul:
Zahid İLHAMOĞLU